



Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə
fəlsəfə doktoru,
Azərbaycan və Rusiya
Yazıcılar və Jurnalistlər
Birləşkəninin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü

II HİSSƏ

Cəmiyyəti mənəvi cəhətdən formalasdırıñən əsas vasitələrdən biri, əlbəttə, məktəbdir. Məktəb pedaqoji fikir tarixinin ən böyük keşflərinən biridir. İnsan ne qədər yüksək təbii qabiliyyətlə dolsa da, bütün imkanları ile təmin olunan ailəde torbyealsa da, məktəb təsir gücü, məktəbin uşaqla bəxş etdiyi mənəvi sərvətlər ölçüyə gelməz dərcədə böyükdür.

Təsadüfi deyil ki, dünyanın məşhur məktəbləri bu gün də dillerənənədir. Hər bir ata-ana istəyər ki, onun övladı şöhrəti məktəbdə oxusun. Yüksək təcrübəyə malik, ali dərəcəli müəllimlərdən dərs alınsın. Dünyanın məşhur universitetləri on böyük alimlərin cəmiyyətin həyatının dəyişdirə biləcək güclə olan keşflərinin şerli müəllifləridir, - desək, yəqin ki, yamilmarıq.

Yəqin ki, "Yaddaş yangışı" esse-poeməsin işleyərkən müəllifin məktəbə xüsusi önem vermesinin bir səbəbi də o yetirmələrinin həyatına hazırlanmasında əvəzsiz xidmətlərinə görədir.

Bildiyimə görə Xələfli məktəbi öz yetirmələri ile fəxr edən bir təhsil ocağı olub. Ətən əsrin ikinci yarısından sonra əhalinin oturaq həyata keçməsi ilə bağlı oralar Xələfli məktəbi de əsaslı şəkildə fealiyyət göstərib. Əvveller bu məktəbin özündə çalışan müəllimlər əsasən qonşu kəndlərdən, hətta digər rayonlardan belə gəlmış olublar. Amma zaman keçdikcə məktəbin məzunları müxtəlif ali təhsil ocaqlarında oxuyub, kamı mütəxəssis kimi onları pərvazlandıran məktəbə dönüb. Elə Xələfli məktəbinin on adlı-sənli müəllimlərdən biri haqqında poem-a-essede belə bir bənd var:

Alimlər anası Adilə xanım,
Bu viran məktəbdə sənin izin var.
Sənənlə fəxr edir bu məkan, bu yer,
Ən gözəl sabahlar səni salamlar.

Təkcə bir bəndin içərisinə yiğilmiş mahiyyət biziçərənən qonşu məlumat alımaq imkanı verir. Demək, bu məktəbin müəllimi olan əhəmin Adilə xanımın övladları alındır. Poemada onların kimlikləri haqqında geniş və əhatəli məlumat var. Azər və Anar Əhmədov qardaşları Amerikanın məşhur universitetlərdə çalışır, elm aləmindən təqdir olunan keşfləri ilə tanımlar. Yeni bu sözləri yazmaqdə məqsədim odur ki, məktəb və müəllim bir-birindən ayrılmazdır. Yeni nəslin həyatına hazırlanmasında ustad pedaqoq müəllimlərin və ənənəsi olan məktəblərin xidməti çox böyükdür. Elə buna görə də poemanın müəllifi məktəbi xüsusiylə

idealizə edir. Və bunu da qeyd etməyi özüne bərə bilir ki, bu barədə nə qədər yazsa da, onun düşüncəsinə görə hələ də doğma məktəbi qarşısında öz bərcunu axıracan verə bilmir.

Xələfli məktəbi... min dəfə desəm, Adını min yero yazsam da azdır. Sənsiz bi hayavayı harayam, səsəm, Sənsiz dolaylarda azsam da, azdır.

Sənli xatirələr güldür, çıçəkdir, Zaman bağlarına kədər əksə də. Yaddaşda qürurum, adın gerçəkdir, Divarın yixilib, damin çöksə də.

Çox təessüf ki, erməni vandalları Xələfli məktəbini yerlə-yeksan edib, vıran qoyub. Amma onlar unudublar ki, bu məktəb artıq öz məzunlarının varlığında kifayət qədər yaşamaq hüququ alıb.

Şübəsiz, məktəblərdə direktorlar əsas simadır. Təhsil ocağının idarə olunmasında, bacarıqlı müəllimlərin imkanlarının düzgün qiymətləndirilməsində və bu imkanlardan yetərcə istifadə olunmasında məktəb direktorlarının rolu çox böyükdür.

Poema-essedən aldığımız məlumatə görə öten əsrin son on illiklərində məktəbə Allahverdi adlı müəllim rəhbərlik edib. Müəllifin söhbətlərindən aydın olur ki, o, təbət etibar ilə şən, mehriban, hər kəslə tez ünsiyyət tapan insan olub. Onun bu xasiyyəti məktəbdə mənəvi harmoniyanın təminatı üçün, şübhəsiz, on yaxşı stimuldur.

Əsəri oxuduqca Allahverdi müəllim haqqında yazılanların həyata nə qədər yaxın olduğunu hiss edirəm. Hər bir oxucuda belə bir qənaət yara-

və onun həyat yoldaşı Nərminə xanımı sarsıdıb sıradan çıxara bilmir. Onlar yenidən özlerinin mənəvi imkanlarını səfərbər edir. Müəllifin söhbətlərindən məlum olur ki, Sumqayıt şəhərində məskunlaşan ailə Cəbrayıl rayonunun Xələfli kəndindən qəçin düşən ailələrin uşaqlarını toplaysıburada yenidən məktəb açır və fəaliyyətə başlıyır.

Hələ poemada müəllifin digər xatirələri də bu və ya digər şəkildə oxucuların diqqətinə çatdırılır. Məlum olur ki, Allahverdi müəllim hələ işgalan və əvvəl Cəbrayıl rayon təhsil şöbəsində işləyib. Burada da özünün bacarığı, imkanları ilə tanınıb, özünü təsdiq edib.

Sonralar maarifdə işləyəndə də, Mənə işiq oldu sədəqətiyle. Yurdun qapısını dərd döyəndə də, Ele dayaq oldu hərarətiyle.

Qorxubilməz Azər vaxtsız solsa da, Qəlbim göynəm tutur onun səsine. Dostum Allahverdi nikbin olsa da, Dözmədi oğlunun faciəsinə.

Deyirlər yaddaşda necə var idi, Güllərəz gərkəmlər dünəydan köçüb. Sumqayıt torpağı onun qəbridi, Ruhu həmin gündən yurduna ucub. Hər halda qəçinliq həyati çox iżtirablıdır. İnsanlar yaşılaşdırca müəyyən çətinliklərə məruz qalır, zədələr alır, buna qarşı mübarizə aparırlar. Təessüf ki, Allahverdi müəllim yurd ayrılmışına, doğma insanların çəkdikləri köçkünlük əzəbzərə sakin, seyrçi nəzərlərə baxa bilmədi. Onun həyati yurdun-

rada Yunus müəllimə olan müraciətin özündə də keçmişin yada salınması, uşaqlıq xatirələrinə, düşüncədə yer tutmuş, yaddaşda qalmış əhvalatlara da işarələr var. Müəllifin qeydlərindən məlum olur ki, Yunisin mənəsbə olğulu aila ilə müəllifin ailesinin də xüsusi dostluq əlaqələri olub. Bu mehriban münasibətlər övladlar tərəfindən də davam etdirilib. Müəllif Yunusuna müraciətə keçmiş xatırlayır. Tərəkəmə həyati yaşayan atalarının dostluğundan danışır, onların leyaqətli ömürlərindən səhbət açır. Xüsüsile qeyd edir ki, Yunusun atası Hümbətalının digər övladları da həyatda öz yələrini tutublar. Bütün bunlar onu göstərir ki, ailə ənənələrinin yaşadılması da cəmiyyətin mənəvi mühitinin formalasdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Müəllifin müraciətlərindən belə başa düşülür ki, yaddaşında olan xatirələrde həmin günlər qayıtmaq və o günlərin bəxş etdiyi on yaxşı hissələri yaşamaq onun qəlbində məmənunluq doğurur. Doğrudur, indi bu insanların çoxu yoxdur. Amma hər halda yaddaşalan obrazlar cəmiyyətin həyati haqqında nikbin düşünməyə əsas verir.

Ay Yunus, xəyalın toy-düyünün, Bir mağar yeridir ellı, elatlı. Mənimlə yol gedir keçən günlərin, O yaylaq yolları dəvəli, atlı.

Xələfli köçünün şöhrəti, şanı, Bizim ataların adından keçdi. Xəyalın tənəyir dağdan aşanı, O hünər Qarabağ atından keçdi.

YADDASDA ULAYAN QURD YERİ

nır ki, məktəbi sevmək, onun ən yaxşı ənənələrini qoruyub saxlamaq məktəb direktorunun həssaslığından asılıdır. Biz məlumat alıraq ki, Allahverdi müəllimin həyat yoldaşı da bu məktəbdə işləyib. O, əslən Qubadlı rayonunda olub. Görünür, tale qisməti olaraq Allahverdi müəllimləri ailə həyati qurdurduqdan sonra dağlar kəndindəki Xələfli kəndinə gelib və bu məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Söyüñ həqiqi mənənasında müəllif bu cütlüyü yüksək səvəyyədə tərennüm edir.

Evin madar oğlu Allahverdi, Gülnərəz gərkəmlərindən görürem burda. Xoşqədəm xalanın yanın dərdini, Xəyal sarayına hörürəm burda.

Nərminə müəllim - Qubadlı qızı, Sevgi ocağında bəxtəvər idi. Bir kimsə bilməzdi bu bəxt, bu yazı, Açı vədlər verən bir qədər idi.

Məktəb direktoru şirin diliyə, Hər kəsi qəlbina qonaq edərdi. Bizim Allahverdi doğma eliyle, Bəxtinin yolunu belə gedərdi.

Beləliklə, mehriban ailənin təmsilçisi olan hər iki pedaqoq özlərinin mənəvi bəriyili ilə məktəbdə yaxşı bir mühit yaradırlar. Əlbəttə, həyat o qədər gözənləməzləklərə doludur ki, kimin nə vaxt harada hansı qəzaya tuş gələcəyini qabaqcadan teyin etmək mümkin deyil. İş elə gətirir ki, yüzlərlə digər məktəblər kimi Xələfli məktəbi de işgala məruz qalır. Müəllimlər hərəsi Azərbaycanın bir tərəfinə yön tutur. Allahverdi müəllimin oğlu haqqında epizodik də olsa, oşorda çox kədər-ləndərici məlumat var. Hiss olunur ki, onun oğlu Azər hansı səbəbdən sənəsi olan məktəblərin xidməti çox böyükdür. Elə buna görə də poemanın müəllifi məktəbi xüsusiylə

dan kənarda başa çatdı. Hər halda onun məktəbə rəhbərlik etdiyi dövrə tarixi ənənələri qoruması, məktəbin şərəfli adını uca tutması yəqin ki, yaddaşlardan heç vaxt silinməyəcək.

Xatirə-poemanın növbəti hissəsində Xələfli məktəbinin on yaşarı ənənələri tərənnüm olunur. Və bəzən məktəbə rəhbərlik edən, məktəbə işə gələn yeni qüvvələrlə təmin olunan təhsil ocağındaki deyişilmələr də diqqətdən kənarla qalır. Hər halda məktəbə yəni rəhbər təyin olunan Yunus adlı müəllim də məktəbdəki sağlam mühit qoruya bilir. Onun müəllimlərlə, şagirdlərlə isti, yumorlu münasibətləri haqqında elə müəllifin söhbətləri de göstərir ki, nə qədər nikbin insan olub. Bi诗 poem-a-essede onun haqqında məraqlı məlumatlar oxuyuruq.

O gözəl günlərin sonrakı çağı, Yunus müəllim də direktor oldu. Dəyişən sinemə... ayrılıq dağı, Yaddaşda yaşayan ağrılar oldu.

Hərdən çağırardı, harda qalmışın, Bir bulaq üstünə çıxmışım var. Ay Yunus, hardasan, niyə solmusan, Ağı deyir indi sonsuz bulaqlar.

Cavidi, Rzani görürəm hərdən, Danışır mənimlə doğma baxıslar. Keçib acıldan, ölüb qəhrədən, Yaddaş xalısında bitir naxışlar.

Neyləmək olar? Həyatın o qədər acılıqları var ki? Yuxarıda qeyd etdiyim kimi, Yunus müəllim də sonrakı həyatının köçkünlük mərhələsini Muğanda, İmlişli əhatəsində yaşamalı olur. Müəllif onun övladları haqqında da on xoş duyugularla söhbət açır. Yunus müəllimin övladları Cavidin, Rzani'nin atasının dostluq münasibətlərinə sadıq qalmasını xüsusi qeyd edir. Bu-

Ruhu da şad olsun Hümbətalının, Yaxşı oğulları, nəvələri var. Köhne duz-cörək də yaddaş balının, İtməyen dadında, tamında qalar.

Tərəkəmələrin həyatında duz-cörək məsəlesi xüsüsile müşqəddəsdir. İnsanlar bir "sən öl" andına görə od ayaqlamağa hazır olurlar. Hər halda insanların mənəvi saflığına dəlalət edən bu maraqlı xüsusiyyətləri elə həyatının sanki xüsusi nizamlayıçı bir əxlaq kodksi kimi görürük.

Bələklik, Yunus müəllimin də həyatının köçkünlük dövrü çox iżtirablı olur. Doğrudur, o Xələfli məktəbinin İmlişli əhatəsində bərpə edir, köçkünləri uşaqlarını tehsilə celb edir, özünün pedaqoqı borcunu yerinə yetirməyə çalışır. Övladları böyük hərəsi, bəzən bir sahədə fəaliyyət göstərir.

Ancaq bədən-birə cəmiyyətin həyatında baş veren fəlakət, korona epidemiyası Yunus üçün də faciə götürür. O, yaşınan on yaxşı çağında bu epidemiyadan qurbanı olur. Məzəri da Muğan çölündə, Cəbrayilli qacqınların dəfn olunduğu yerde obedişir. Doğrudur, mən bu qeydlərin bir çox hissəsinə müəllif qeydlərindən özüm üçün aydınlaşdırır. Bütün hallarda cəmiyyətə böyük zərbə vuran epidemiyanın qurbanı olan Yunusun həyatını oxucu iżtirablı hissələrle yadda saxlayır.

Səni yandırırdı yurdun həsəti, Bu yandan korona bələsi gəldi. Səni öldürmüssü vətən xıffəti, Korona bir bəxtin yasına gəldi.

Bir məzarlıq torpaq Muğanda mənim, Bir əziz dostuma yurd yeri oldu. Hər bahar gələndə düşmənə qənim, Yaddaşda ulayan qurd yeri oldu.

(Davamı 11-ci səhifədə)

YADDASDA ULAYAN QURD YERİ

(Əvvəli 10-cu səhifədə)

Bundan sonra müəllif Xələfli məktəbinin digər müəllimlərini, bu məktəbin ən yaxşı əməkənlərini müəllimlərin təşkilatlılığı ilə Qarabağın görməli yerlərinə soyahəti xüsusişə Qarabağın tacı olan Şuşaya səfəri xatırlayır.

İnsan belədir, bir hadisəni xatırlayanda ister-istəməz həmin hadisəni baş verdiyi məkana doğru düşüncəsi istiqamətlənəndə ətraf mühit də diqqətindən kənarda qalmır. Biz əsər boyu sanki Azərbaycanın en müxtəlif yerlərinə poetik təsvirlərə müşahidə edir, görürük.

Xarratlıq dərsini deyən Xasayın, Ötgəm səhbətindən xatır çıxdı. Mustafa müəllim... qalır söz payın, Sahib, Allahverdi, Yunus da yoxdu.

Şuşamız işğaldan azad olan gün, İlqar müəllimin qəlbə dayandı; Bu şəhid məktəbin bəlkə haman gün, Ruhu da təzedən qana boyandı.

Elman, Qədimalı, Vahid qayıdar, Əliağa, Afil, Əkbər də gələr; Bilal oğlu Qəşəm dərdi uyudur, Yara sağalandı yaralı gülər.

Məktəbin digər müəllimlərinin adları çəkilir. Kənddə ilk təhsil alan qızlar haqqında məlumat verilir. Uzaq dağ kəndində məlumdur ki, qızların təhsil alması xüsusişə problem idi. Amma biz Xələfli məktəbinin timsalında bu üstün əməneni görə bilirik.

Yaddan çıxmaz İlfat, Gülüstən belə, Kəndin ilk təhsil qızları yazım. Süreyya, Şöhər var qoy bundan belə, Həzin duyğularla gəlsin avazım.

Ruhumun zəng səsi məni oyadır, Deyəsən, vaxt çatıb... dərd də qurtarır. Məktəbdən ayrıılıq... dağdır, qayadır, Meni xatirələr yola qaytarır.

Tələsmə, ey könül... gör bir nələr var, Sağında, solunda dağılmış evlər. Məni dərdlər yeyer, əcilar qovar, Gör nələr danışar yağılmış evlər. Cox tesirlidir, müəllif sanki məktəbin karşısındakı dayanır. Lap elə özü də bir vaxt oxuduğu həmin məktəbin sınıf otaqlarına baxır. Sanki indi zeng ələmənin qəlinəcəq. O da bir şagird kimi oxuduğu sinfin qapısını açıb içəri girəcək. Belə epizodların təsvirləri oxucuda cəzə yaradır, hər kəs həyatının həmin kövək məqamlarını xatırlayır. Elə bil ki, müəllif xüsusi psixoloji təsirən ən yaşlı adamı da özünün gənclik illərinə, yeniyetməlik çağlarına, lap elə uşaqlığına qaytara bilir. Bizim zənnimizcə, belə əsərlərin yazılması günümüze təessüratlarının qələmə alınaraq gələcəyə ötürülməsində bir mənəvi körpü yaradır. Bu mərhələni insanlar necə keçiblər, həyatlarını necə yaşayırlar, taleyin ən qəddar, dəhşətli zülmlərinə necə tab gətiriblər?! Bütün bunlar bizim yaddımız üçün bir mənbədir, qaynaqdır.

Doğrudur, indi mühərbiə qurtarır. Dövlətimizin başçısı, diplomatiyamız sülh hazırlıqları görməyə çalışır. Dövlətimiz isteyir ki, qonşu ölkələrlə sülh şəraitində yaşayaq. Amma ister-istəməz ermoni vandallarının on dəhşətli dağlıqlıq izləri tarixin dəhşətli faktları kimi heç vaxt yaddan çıxmayaq və belə əsərlər vasitəsi ilə golocək nəsillərə təlqin edəcək ki, ehto-

yatlı olsunlar. Əlbəttə, biz qısamışlığın torəfdarı deyilik, amma bütün gücumüzlə istoyırıq ki, hələ yer üzündə görünməmiş vəhşiliyə, qəddarlıq rəvac vermiş insancıqazların kimlikləri unudulmasın.

* * *

Beləliklə, müəllif lirik qəhrəmanın soyahətini müşayiət edir. Məktəbdən ağır təəssüratla ayrılan lirik qəhrəmanın kəndin viran qalmış digər şəhərəni, içtimai obyektlərin yer üzündən silinmiş mənzərəsini görmek üçün həmin yerlərə hərəkat edir. Gördükərini ağır təəssüratın bəhəsi kimi yazıya gətməyə çalışır. Təsvirlərden aydın olur ki, ayrı-ayrı tayfaların məskun olduğu ərazilər tanınmaz hala düşüb, hər yerdə xarabaliqlar, viraneliklər var.

Xələflinin "Yaddaş yanğısı" poem-əssesi bir cəhətdən də maraqlıdır. Biz burada ayrı-ayrı tayfaların, ayrı-ayrı tayfaların məsənəsənə olan aparcı şəxsiyyətlərin adalarına rast gelirik. Onları fəaliyyətlərindən müxtəsər şəkildə verilmiş məlumatlar əsasında kənddəki nüfuzlarını, yaxşı əməllərini təsəvür edə bilirik.

Şahməmmədli eli, Əsəldi yurdı, Sökülmüş divarlar diş-diş göynəyir; Pesrovlı obası... ulamır qurdı, İsmayıllılarda gərdiş göynəyir.

Abad İbrahimli... hansi əl qıydı, Xaraba yurdunu ağlar qalmışın; Bu evlər mərdlərin taxtı-tacıydı, İndi dərd içinde dağları qalmışın.

Müəllif müşahidə edir. Söyüñ həqiqi mənasında sarsıcı mənzərə qarşısında düzüm göstərir. Yaddaşının imkanlarına güvənir. Vaxtı ilə gənciliyinin keçidiyi kəndin əhatəsinə gəzir. Nələr yadına düşür, kimləri görür, əlbəttə səhbət otuz ilden o tərəfə olan zamanda gedir. O vaxt kənddəki içtimai yerlər, burada insanların bir-biri ilə münasibətləri - dəxli yoxdur yaxşı, ya pis münasibətləri - indi bunlar ən yaxşı hissələr, duyğular kimi Yaddaş sahibinin düşüncəsindən keçir. İnsanların ən çox bir-biri ile ünsiyyət saxlaşdıığı məkanlar birinci olaraq yaddaşa gelir. Bu da kəndin klubudur, ikincisi də, mağazadır, dükəndir. Müəllifin səhbətlərindən belə aydın olur ki, Beylər adlı kişinin işlədiyi mağazanı adamlar zarafta ağalar, bəylər dükənləri adlandırmış. Bu epziyod özü müəllifə imkən verir ki, yəzida maraqlı improvisiyələr etsin. Hər bir ifadənin, adın, müyyəyen içtimai yerin arxasında yaddaşın üzə çıxardığı kənd, elat həyatı yaşıyan bir elin maraqlı həyat tərzi görünür.

Telmanın klubu, Beylər dükəni, İzi itirənlər ızsız qalayırdı; Xəyanət əlliəri əkdi tikani, Bu yurd topdağıtmaz səngər, qalayırdı.

Fikir cəngəlliyi, düşüncə izi, Aparıv yolumu qəm ölkəsinə; Qəbirər, məzarlar kədər bənizi, Yas tutur bəxtindən kəm ölkəsinə.

Yolunun sağ yanı dağə söykəkdir, Xələf övladları burda uyuyur; Hər qəbir yaddaşda ulu soy-kökdür, Ruhlar həsrət çəkir, darda uyuyur. Əlbəttə, həm də müəllif ağır fikir cəngəlliklərindən keçir, düşüncənin izi ilə yerişir, insanların əbdi məkanına da çatır. Bura da kənd qəbirstanlığıdır. Kənd qəbirstanlığı ilə təsvirlər xüsusişə ağırdır. Erməni vandalları təkcə ev-

ləri, binaları, həyat izlərini dağıtmalı kifayətlənməyiblər, onlar eyni zamanda bütün dünya xalqları tərəfindən ehtiram göstərlən məzarlıqları da dağıdıblar. Ağla gələmə vəhşiliklər tərdiblər. Qəbirstanlıqlar sökülb, qıyməti daşlar aparılıb. Amma bu gün həmin yerləri ziynet imkanı yaranıb. Yəni düşmən özünü layiqli cəzasına çatıb.

Məzarlığın təsviri çox təsirlidir. Burada hansısa bir məzarın üzərində bayraq yellənir. Bu, şübhəsiz, bir şəhid məzarıdır. Həla adamların işğaldan azad olunmuş ərazilər buraxılmasının çətin olduğu məqamlarda bir döyüşçü gənc - əlbəttə, o da Xələflidir - buraya gəlib. Həmin şəhid məzarını səliqəyə salıb. Onun adı Sarvandır. Müəllif bu gənc qəhrəmanın, döyüşçünün əməlini xüsusişə təqdir edir. Onu öz əməlinə uyğun qəhrəmanlıq kimi tərənnüm edir. Əgər belə demək mümkünsə, əsər boyu yüzlərə adın içərisində Sarvanın adı xüsüsile yaddaşa yazılır. Biz sanki qəribə bir mənzərənin qarışışındayıq. Elə bil ki, həmin qəhrəman döyüşçünü şəhid məzarı önünde təzim edərən görürük. Mən də bu məqamda məhz şəhid məzarını ziyyət edən Sarvanın adı ilə bağlı bədi parçanı ayrıca təqdim edirəm.

Bir məzar üstündə bayraq yellənir, Bizim igid Sarvan yol açıb, taxib; Qəlbimde duyğular söz-söz dillənir, İnamı şəhidi qol açıb, taxib.

İnsanların ümumi axında çox vaxt kimliyi görünmür. Müəllif bunu hiss edir. Ona görə də ayrı-ayrı adları çəkməklə ruhunda, varlığında əbədi sakın olmuş insanları ayrıca xatırladır. Əsərin sonrakı hissələrindən də gəründüyü kimi kimi onun xatırlatdığı hər kəs hənsə bir cəhətinə görə Xələfli kəndinin sakınlarının hörmətinə layigdir. Müəllifin qeydlərindən də gəründüyü kimi İslam insanlar arasında hörməti, məhrəbənli təlqin edən şəxs olub. Burada ikinci bir şəxsin də adı çəkilir. Bu da Xələfli kəndinin sakını Əsgərdir. Müəllifin səhbətlərindən yaddaşında qalan budur ki, Əsgər kəndin kitabxanaçısıdır. O, Xələfli sakınlarının mənən zənginləşməsində əvəzsiz xidmətlər göstərib. Onun sayəsində kitab təbliğ olunub. Bu gün Xələfli təmənən, məşhur ziyalıları məhz bu kitabxananadan keçib Azərbaycan cəmiyyətinə gəlib və kifayət qədər aydınlıqları ilə görünüb.

Yaddaşda İsləmən, Əsgərin adı, Cəfərin üvənən başdan yazılıb; Sirac dəstəninin səssiz fəryadı, Torpaqdan yazılıb, daşdan yazılıb.

Bircə nişanə var, sözümüz çəkər, Abasin armudu - abidə ağac; Bütün xatirələr yazılısa əger, Uzənar yazıda söz qulac-qulac.

Orda yığnaq yeri, burda dəyirman, Sovrulub zamanın küləklərində; Bu dərdin yükünü çəkmez bir guman, Dizi qatlanırdı burda nərin də.

Hiss olunur ki, Xələfli abad kənd olub. Yaraşıqlı evlər, təsərrüfatla məşğul olan insanların halal həyat tərzi poem-əssedə idealizə olunur. Zənnimcə, belə kəndlərin təbiətini qorumaq üçün onların tarixi mənzərəsinə yenidən bərpa etmək yaxşı olardı.

Xələfli kəndindən poçt, tibb ocağı... digər sosial həyatı şərtləndirən içtimai yerlər... bütün bunların indi heç birisi yoxdur. Müəllif həmin obyektlərin,

həmin ocaqların sadəcə ruhən tüstülenən mənzərəsini seyr etməklə kifayətlenir. Əlbəttə, müəllifin özü də adice seyrələr kifayətlənmədir. Onları ruhunun, varlığının yanarı ocağı ilə seyr edir. Bir sətir-sətir, misra-misra müəllif yığışının şahidi olurq.

Hər bir bəndin özündə biz doğma yerlərin sanki gözlərinin önündə yanın mənzərəsinə baxan obrazı görüürük. Bu obraz bizi düşündürməlidir. Ona görə ki, onun timsalında yurd sevgisi məkəna, təbiətə, əmə blıcası, keçmişə bağlı olan insani görürük. Bu insan sadəcə bir həyat yaşamış bir söz adımdır. Onun timsalında öz sözü ilə soydaşlarının qəlbində yurd ocağı qəlayan bir sənətkar görürün. Elə bu səbəbdən də "Yaddaş yanğısı" poem-əssesinin təsireddi cəlaları oxucunun yaddaşına yazılır, zaman-zaman unudulmayaq güclə olur.

Burda poçt evinin, tibb ocağının, Əsirlik yaşayış həyatı, yurd; Üzüne duracaq bir gün yağının, Fətyalı kişinin bayati yurdı.

Sözü bir Qüdrətdən danişan, yazan, Qələm sahibinin işi ağırdır; Dayım Əlövsetlə, yeznəsi Ramazan, Sətirlər içində məni çağırıdı.

İbrahim, Əhmədxan... burda hər kimi, Arasan, bir işdə xidmət sahibi; Kəndin loqmanıydı, elin həkimi, Mənim Səlbə nənəm hörmət sahibi. Kəndin leyaqəti insanları yazidan keçir. Fətiyalı kişi xatırlanır. Mərd, sözü bir Qüdrət yada düşür. Dayısı Əlövsetlə, yeznəsi Ramazan adbaad sətirlərin içindən keçir. Və əlbəttə, müəllif dəha bir ada da ayrıca müraciət edir. Bu müraciət dəqiqətini bir məqama çəkdi. Müəllif Səlbə nənəsini xatırlayır. Məlum olur ki, onun Səlbə nənəsi kəndin loqmanıdır, elin həkimi dir. Onun el içində, camaat arasında xüsusi yeri, hörməti var. Bunu yaddan çıxarmaq olmaz.

Zənnimizcə, belə adların xatırlamasi çox vacibdir. Çünkü gelecek nəsillər üçün insanlığa temənnasız xidmətin mahiyyəti məhz bu adlarla görünür.

Mən Əli Rza Xəlefli ilə dostam. Onun öz kəndi haqqında, o kəndin insanları haqqında danişdiqlarını həmisi dinləyirəm. Kənddə Qara adlı bir kişi ilə atasının dostluğundan ayrıca səhbət açıb. Bu da həmin kişinin kimliyinə bəs olan keyfiyyətdir. Demək düz adamların elin vari, məhsulu üzerinde olması əslində halallığın təminatıdır. Müəllif Qaranın anbarı deye həmin kişini yada salır.

Qaranın anbarı... sözün düzü də, Əməlin düzü də burda bilinər; Atəmin dilindən ən xoş sözü də, Mən burda deməsem, harda bilinər.

Bu kənddə yalandan "vallah" deməyen, Qaranın düzükəndə tayı tapılmaz; İndi az tapılar haram yemeyən, Halal yeyənin də sayı tapılmaz. Məlum olur ki, həmin Qara adlı kişi heç yalandan vallah deyən adam da deyil. Təbəti o qədər saf, sağlamdır ki, insanlar onun adı sözünü də qanun kimi qəbul edirlər. Bu da bizi əsas verir ki, Xələfli adlanan kəndin təbiətini, mənəvi zənginliyini öyrənmək üçün "Yaddaş yanğısı" poem-əssesini əsas mənbə hesab edək.